

Ucalığa aparən yollar

(Şair Cəlaləddin Budatoğlu ilə "atüstü" söhbət)

(Əvvəli ötən saylarımda)

Bu gün ədəbi-təqnid öz simasını itirib, belə desək plastik əməliyyatlara məruz qalıb. Elmi-əsaslı təhlil və təqnid yoxdur. Yalnız terifdən və mədhiyyədən ibarət olan yazıları oxuduqca, düşünürsən, əcaba 5-10 manat pula və ya bir yemək-içməyə görə şəiri, poeziyanı, ədəbiyyatı bu güñəni salmaqmı olar? Sovet döñeminin repressiya illərində ədəbi təqnidlə yanaşı ədəbi avantürizm də inkişaf etmişdi. Bu gün təqniddən uzaq mədhiyyələr ədəbi avantürizmin bir növü hesab oluna bilər.

- Əyalət ədəbiyyatı haqqında fikirləriniz maraqlı olardı.

- Ədəbiyyatın əyaləti, mərkəzi olmur. Ədəbiyyat ümumi Azərbaycan ədəbiyyatıdır. İstər mərkəzdə olsun, istər bölgələrdə, əyalətdə. Harda ədəbi mühit varsa orda ədəbiyyat var. Mərkəzdə oturub mövcud imkanlardan yararlananlar əyalətə yuxarıdan aşağı baxırlar. Ədəbiyyat beş-on nəfər kimlərdən ibarət dəstə, qrup deyil, bölgələre gələndə keçib yuxarı başda oturmaq, bu mərkəzdən gelib deye onun qələminə verilən qiymət deyil, qonaq kimi qəbul edilməsidir. Çox çap olunmaqla, çox kitabları tirajlanmaqla şair, yazıçı olmur. Şeir, əsər, yaddaqalan obrazlar xalqın həyatını, zamanı əks etdirmirsə romantik düşüncələr, xəyali quş uçurmalarının heç kəsə faydası yoxdur. Amma bunlar mənim isti aşımı su tökmürse qoy qalsın, yaşasın, inkişaf etsin. Lakin məni soyuq duşa tutursa mənəni aşınmaya aparırsa qarşısı alınmalıdır. Ədəbiyyatın döyüş ruhu olmalıdır.

- Ədəbiyyatda Qarabağ problemi ilə bağlı dərdimizin işiqlandırılmasını necə görürsünüz?

- Azərbaycan xalqı şair xalqdır deyənlər yanlışlığa yol verirlər. Şair xalqdan nə gözləmək olar: kamil əsərlər, poeziya, incəsənət, humanizm. Amma bize arada döyüşmək də lazımdır. Bu xalq Babek, Koroğlu ruhlu xalqdır. Sazla, sözlə, qılınclə vəhdəti olan və bu ruhu özündə yaşadan xalqdır. Ola bilmez ki, biz itirdiklərimizi geri qaytarımayaq. Hər şeyin zamana ehtiyacı var. Zəngilanda, Qubadlıda və başqa döyüş bölgələrində olmuşam. Ordu yox idi, müxtəlif dəstələr müxtəlif adamlara tabe idi. Onların isə təhlükəli ambisiyaları var idi. Qarışılıqlı və intizamsızlığa baxma-yaraq təki hakimiyyətdə olsunlar, Şuşanı, Qarabağı sonra da almaq olar, - deyirdilər, imperiya-dan yenice qopmuş, azadlıq və istiqlaliyyət arzuları ilə küçələrə, meydənlərə axışan xalqın mənəviyyatına sağalmaz yara vurdular. Mənəvi mesuliyyət deyilən cəza növü yoxdur. Minlərlə gənc öldürüldü. Şəhid olan minlərlə mülki şəxs amansız işğəncələrə məruz qaldı, Şuşa, Xocalı qətlamları törədildi. Lakin heç kim

cinayət məsuliyyətinə cəlb olunmadı. Heç kim Vətən torpaqlarının itirilməsində günahkar sayılmadı. Bu nə deməkdir. Bu gün nə haqla tele-tebatlara çıxıb qırmızı-qırmızı yalanlar uydururlar. Müxalifə olaraq 30 ilə yaxındır ki, öz aralarında milli birliyə, milli məfkure ətrafında birleşə bilmirlərse onlar ölkəni idarə edə biləcək, ümumi azərbaycançılıq ideologiyasının daşıyıcıları ola bilərmi? Pafoslu sözlər, şablon şüarları ki-mə lazımdır. Mənəvi məsuliyyət qıraq demekdir. Kiminsə günahı, məsuliyyətsizliyi üzündən günahsız insanlar qırılırsa, torpaqlar işğal olunursa bu xəyanətdir. Vətənə, xalqa xəyanətdir. Bunun çox ağır cəzası olmalıdır.

- Alın yazısına inanırsınız-mi?

- Alın yazısı var, buna inanıram. Həyatımda ele hadisələr baş verib ki, mən onları sadalassam kimə isə inandırışı görünməyə bilər. Ancaq bir həqiqəti deyəcəyəm. 1971-ci ilin avqust ayının 23-ü, ya da 24-ü olardı. Men Bakı Dövlət Universitetində qəbul imtahanlarını verib nəticəni gözləyirdim. Bakını tanımırıdım. İndiki Nizami küçəsi ilə fəvvarələr bağına təref gedirdim. O zaman "Vətən" kinoteatrı deyilən binanın səkisində adamlar toplaşmışdı. Mən onlara yaxınlaşanda gördüm ki, ortada bir nəfər sol əlinde bülbüle oxşar canlı bir quş, sağ əlində papıros bükümləri kimi kağızlar tutub. Quşu tərpədən kimi bükülüb kağızlardan birini dimdiyi ilə çıxdı. Həmin kağızlarda insan taleyində xəbər yazılmışdı. Yazı rus dilində idi. 1 rubl sovet pulu verib quşun dimdiyindən bir kağız aldı. Dar, uzun kağız idi. Rus dilini bilmədim üçün onlarda nə yazıldığını bilmirdim. Sonra Sabir bağına getdim. Orda məşhur çayxana var idi. İri nazik stəkanlarda çay verirdiler. Mənimle üzbeüz təxminən 25-30 yaşlarında bir gənc oğlan əyləşmişdi. O məndən hərə imtahanı verdiyimi soruşdu. Men Bakı Dövlət Universitetinə girmək istədiyimi, iki "beş", bir "dörd" aldığımı bildirdim. Gənc oğlan məni təbrik etdi. Cəsarətnib ondan həmin kağızı tercümə etməyini xahiş etdim. O dedi ki, bu kağızda sənin gələcək həyatının milislişə bağlı olacağı barədə yazılıb. Mənim inanmağım gelmirdi. Doğrudan həmin il mən Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil oldum. 10 ildən sonra, 1981-ci ildən daxili işlər orqanlarına isə girdim, həyatım və taleyim doğrudan da milislişə, indiki halda polislə bağlı oldu. Bu alın yazısı deyilsə, bəs nədir? da-ha bir neçə misal çəkə bilərem ki, bu dünyada heç nə təsadüfi deyildir.

- Bu günkü azərbaycan ədəbi mühiti haqqında deyəcəkləriniz.

- Bu gün ədəbiyyat elm və texnologianın sürətli inkişafından geri qalır, desək səhv etmərik. Bəlkə də bu təbiidir. Çünkü ədəbiyyat döyüncə məhsuludur. Bi-

rincisi baş verənlər təfəkkürün süzgəcindən keçməli, dərk olunmalı, müsbət və ya mənfi emosiyalar doğurmalıdır ki, yaradıcı insana stimul versin. Yuxarıda qeyd etdiyim kimi 60-90 -ci illər ədəbiyyatı deyəndə Sovet dönenin 5 illik, 10 illik plan öhdəliklərini xatırlayısan. İqtisadiyyatın plan öhdəlikləri ədəbiyyata da siyaset etmişdi. Bəxtiyar Vahabza-

rūnmür. Şeirin şablonunu əzbələyib, heç bir məna və mahiyyət kəsb etməyən şairciklərin cızma-qaraları bəh-bəhələ, pafoslu şəkil-də təriflənir, onlara "ön söz"lə, "son söz"lə möhür vurulur. İmza-yaya - bu pafosun müəllifinə baxıb düşünürsən-əcəba budurmu ədəbiyyatın, ədəbi sözün keşiyində duran adam alım, ədəbiyyatşunas.

Bu gün Musa Yaqub İsmayıllının Buynuz kəndində yaşayır, mərhum yazıçı, böyük romanlar müəllifi Yusif Hacıyevin İndira Qandiyə həsr olunmuş romanı hind oxucusunda maraq oyada bilib, ancaq Azərbaycan oxucusunu tanımadi. Bu kimin günahıdır? Bəlkə buna görə Qusar rayonun Hil kəndindən kənara çıxmayıb. Onların yaradıcılığı əyalət ədəbiyyatıdır? Və yaxud vaxtı-lə Qasim bəy Zakir, Əbdürəhim bəy Haqverdiyev, sonralar Səməd Vurğun, Mikayıll Müşfiq və bir çoxları əyalətdən Bakıya gəlmişdilər. Bu ilk baxışda insana adı görünə bilər. Lakin bu bölünməyə, parçalanmaya rəvac vermek qəbuledilməzdir. Bunu kim ortaya atıb təbliğ edirəsə bu da ədəbi avantürizmdir. Belə adamlar həqiqi şair, yazıçı ola bilməyələr. Ciliz, mərkəzçi xəstəliyinə tutulmuş adamlar həqiqəti qəbul etməzler, dodaq büzərlər... Bütünlüyə dodaqlar isə adamda ikrah hissi doğurur. Bəzən adama elə gəlir ki, biz təkcə Qarabağı itirməmişik, mənəviyyatımızı da zəbt ediblər, mənəvi dəyərlər aşağılanmaqla ayrı-ayrı adamların, qrupların, dəstələrin ambisiyalardan irəli gələn demokratiya və söz azadlığı adı altında anti-milli ünsürlərə sanki meydan açılıb. Hər şeye qara eynəkdən baxıb qaralamaq, aşaqlılamaq və ya göylərə qaldırmaq, tərifləmək hər ikisi insanın naqışlıyindən xəber verir. Təfəkkürün zaman geriliyi və məkan daxilində tərs mütənasibliyi, şüurlarda anarxiya forma-laşdırır.

- Cəlaləddin müəllim, Azərbaycan oxucusuna söyləməyə bir sözün varmı, həmkarlarına, xalqımıza nə arzulayardınız?

- Oxucuları salamlayıram, onlara sevgilərimi yollayıram. Şeirlərim-lə sözümüz onlara həmişə birgəyəm. Onlara xoşbəxtlik və mutlu luq diləyirəm. Mən istərdim ki, doğma Qarabağımızı düşməndən geri alaq. Xalqımı həmişə üzügüller, firavan görüm:

**Yolcu, yolda ayaq eylə,
Ayağını dayaq eylə.**

**Al bu daşı bayraq eylə,
Ardınca dağlar yerisin.**

Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi:
Şixəmməd Seyidməmmədov,
A.A.Bakıxanov adına "Gülüstan"
elmi-ədəbi məclisin sədri,
AYB-nin və AJB-nin
üzvü, "Araz" və "Qızıl qələm"
mükafatları laureati.



də, Məmməd Araz, Xəlil Rza Ulu-türk, Musa Yaqub, Hüseyin Arif, Cabir Novruz, Nəbi Xəzri XX əs-rin sayılıb seçilənləri idilər. Yaradıcılıqlarına hörmət etdiyimiz Ramiz Rövşən, Əli Kərim, novator şairlər-Vaqif Səmədoğlu fəlsəfi-lirk şair olaraq, Əlekber Salahzadə Rəsul Rza məktəbinin davamçısı olaraq yaşamaq haqqı qazanmış şairlərimizdir.

XX əsrin sonralarında ədəbiyyata gəlmiş Ramiz Qusarçaylı bu gün daha önde görünür. Onun fəlsəfi-lirk, ictimai mahiyyət kəsb edən yaradıcılığı oxucular da maraq doğurur. Quba ədəbi mühiti XX əsrin 80-ci illərindən formalaşmağa başlayıb. XIX əsrin 30-cu illərində Abbasqulu Ağa Bakıxanov Qubada "Gülüstan" ədəbi meclisi yaratmışdı. O məclisin üzvlərindən Hacı Qubalı, Baba Budagi, Xinalıqli Emin və başqaları dövrün parlayan ulduzlarına çevrile bilmədilər. "Gülüstan" ədəbi meclisi fasılələrlə davam edərək bu gün də fəaliyyəti ni davam edir. XX əsrin 80-ci illərində ədəbi mühitə yeni ədəbi qüvvələr geldilər. Ramiz Qusarçaylı ilə birlikdə "Ay işığı" ədəbi məclisi təsis etdi. Bəxtiyar Ərşad, Zərifə Qasimova, Zakir Məmməd, İzmirağa Töhərli, Məmməd Qədir, Aybəniz Əlyar, Rəhim Alxas bu ədəbi mühitə yəni nəfəs qatıldılar. Bir daha deyirəm ki, bu mənim sübyektiv fikrimdir. Ədəbiyyatı mərkəze və əyalətlərə bölmək başqa xalqlarda, eləcə də XIX əsrdən əvvəlki ədəbiyyat tariximizdə də olmayıb. Bu nəyə xidmət etməlidir ki, məkəzdə oturanlar indiyə qədər azərbaycanda hadise sayılacaq hansi əsər ortaya qoyublar ki. Əksinə əyalət ədəbiyyatı bulaq suyu kimi saf, təmiz milli ruha və kökə bağlı, hər cür dedi-qodular dan uzaq ədəbiyyatdır. Araşdırmaçı, tədqiqatçı, ədəbi təqnid öz sözünü bu istiqamətdə deməli, həqiqi istedadları üzə çıxarmalıdır. Təessüflər olsun ki, bu gö-